

COP29-dan Urban forumuna...

Dünya Azərbaycanı qlobal "yaşıl platforma" kimi qəbul edir

İndiyə qədər ölkəmiz bir çox mötəbər beynəlxalq tədbirlərə ev-sahibliyi edib və hər dəfə uğura imza atıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi genişmiq-yash bir tədbirə qısa vaxtda mü-kəmməl hazırlanması və bu tədbirin müvəffəqiyyətlə davam etməsi də dünyanın diqqət mərkəzin-dədir. Ölkəmiz növbəti illərdə də qonaqlı-qaralı olacaq.



2025-ci ildə Azərbaycanda III MDB Oyunları keçiriləcək. Bundan sonra ölkəmiz daha bir əhəmiyyətli tədbire evsahibliyi edəcək. Belə ki, BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-ci ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan olunub.

Məlum olduğu kimi, şəhərsalma hazırda dövlətimizin diqqət mərkəzində olan məsə-lələrdir. Xüsusilə ona görə ki, biz 30 il işğal altında olmuş və artıq azad edilmiş şəhər və kəndlərimizi yenidən qururuq. Həm də bu quruculuq yeni konsepsiaya əsaslanır. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən az sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru "yaşıl enerji" zonası elan etdi. Burada "ağillı kənd" və "ağillı şəhər"lərin salınması qərara alındı. Qeyd edək ki, "ağillı kənd", "ağillı şəhər" dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktur malik olan yaşayış məntəqələridir.

Bu qəbildən birinci layihə Ağallı "ağillı kənd" (Zəngilan rayonu) layihəsi oldu. Layihə

çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradıldı.

Ağalıda yüksək keyfiyyətli ekoloji mühit əsas götürülüb və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilib. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək üçün ekoloji baxımdan əlverişli "yaşıl" texnologiyalar tətbiq olunub. Ağalı kəndi artıq xeyli vaxtdır sakınlarını qoynuna alıb. Bu üslubda qurulmaqdə olan digər yaşayış məntəqələrində işlər uğurla davam edir.

Prezident İlham Əliyev hələ 2021-ci il avqustun 12-də "İşgaldən azad olunmuş ərazi-lərdə şəhərsalma məsələləri haqqında" fərman imzalayıb. Daha sonra dövlət başçısı bəyan edib: "Dekarbonlaşma, "yaşıl enerji" növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş-miqyaslı yenidənqurma və bərpə işləri "ağillı şəhər" və "ağillı kənd" konsepsiyasına uyğun olaraq həyata keçirilir".

Qısa müddət ərzində bir çox şəhər və kəndin baş planlarının hazırlanması sona çatdırılıb, digər yaşayış məntəqələrinin layihələndirilməsi isə davam etdirilir. Baş planların hazırlanması zamanı müasir "ağillı şəhər" yanaşmaları, "yaşıl enerji" və təmiz ətraf

mühit, sənaye və kənd təsərrüfatının kompleks inkişafi, turizm potensialının geniş reallaşdırılması və digər bu kimi məsələlər prioritət götürülüb. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl təcrübəsi olan xarici dövlətlər, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı xüsusi önəm verilir. Bu təşkilatlardan biri də BMT-nin Məskunlaşma Proqramı - UN-HABITAT-dır.

Elə bu günlərdə Prezident İlham Əliyev Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb. Söhbət zamanı Maimuna Mohd Şərifin UN-HABITAT rəhbəri olduğu dövrdə Azərbaycanla bu qurum arasında əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub, ölkəmizin 2026-ci ildə BMT-nin ən vacib tədbirlərindən biri - Dünya Urban Forumuna evsahibliyi edəcəyi məmnunluqla vurgulanıb və buna hazırlıq prosesinin artıq başlanıldığı bildirilib. Bakının və ölkəmizin digər şəhərlərinin inkişafı kontekstində Azərbaycanın urban planlaşdırma və urbanizasiya sahəsində nailiyyətləri xüsusilə qeyd olunub, işgaldən azad edilmiş ərazilərimizdə şəhərlərin və kəndlərin qurulması prosesindəki təcrübəsi vurğulanıb.

Bəli, düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük qayıdış proqra-

mi çərçivəsində mühüm addımlar atılır. Azad olunmuş şəhərlər və kəndlərə yaxın üç ilde 140 min insanın köçürülməsi planlaşdırılır. Nehəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu isə eyni zamanda ölkəmizin il-dən-ilə artan iqtisadi gücünүn daha bir əyani göstəricisidir.

Vurğulayaq ki, bütün bular ölkəmizdə öz işini davam etdirən COP29-un çağırışları ilə tam səsləşir. Onu da əlavə edək ki, indi təkcə Zəngilan rayonunun Ağaltı kəndində deyil, Tərtər rayonunun Talış kəndində, Laçın şəhəri və rayonun Zabux kəndində, Şuşa, Füzuli və Cəbrayıl şəhərlərində, Xocalıda keçmiş məcburi köckünər yenidən məskən salıb. Qarabağa və Şərqi Zəngəzura indiyədək 9000-ə yaxın keçmiş məcburi köckün dönüb.

Lakin bu gün Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köckünərənin sayı ilə məhdudlaşdırılmış. Belə ki, hazırda bu bölgədə aparılan bərpə-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünkü tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşdır.

**Flora SADIQLI,
"Azərbaycan"**